

**Azərbaycan Respublikasının  
Maliyyə Bazarlarına Nəzarət Palatası**

**QƏRAR**

**№ 1851100011**

**Bakı şəhəri**

**“08” oktyabr 2018-ci il**

**“Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında**

Azərbaycan Respublikası Prezidentinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1050-VQD nömrəli Qanununun tətbiqi haqqında” [2018-ci il 4 may tarixli 40 nömrəli](#) və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1052-VQD nömrəli Qanununun tətbiqi haqqında” [2018-ci il 4 may tarixli 41 nömrəli](#) sərəncamlarının 3-cü hissələrinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

**QƏRAR ALIR:**

1. “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

**İdarə Heyətinin sədri  
vəzifəsini icra edən**

**İbrahim Alışov**

**“Təsdiq edilmişdir”**  
Azərbaycan Respublikasının  
Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1851100011

“08” oktyabr 2018-ci il

**İdarə Heyətinin sədri vəzifəsini icra edən**

---

**İbrahim Alışov**

**Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın  
Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası**

**1. Ümumi müddəalar**

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qayda bankların və bank olmayan kredit təşkilatlarının (bundan sonra - BOKT) hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.

**2. Anlayışlar**

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1 kredit - hesabat tarixinə istənilən valyutada verilmiş kreditlər, o cümlədən açılmış kredit xətləri, qarantiya və zəmanətlər, faktoring və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (burada banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər nəzərə alınmır);

2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən bank və BOKT, o cümlədən lisenziyası ləğv edilmiş bank və BOKT;

2.1.3. kreditin eyniləşdirmə nömrəsi - bank və ya BOKT tərəfindən kreditə verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.4. birgə borcalanlar qrupunun eyniləşdirmə nömrəsi - bank və ya BOKT tərəfindən birgə borcalanlar qrupuna verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.5. birgə borcalanlar qrupu - "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş şəxslər;

2.1.6. fərdi sahibkar - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

### **3. MKR-ə məlumatların təqdim edilməsi**

3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir.

3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir.

3.3. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.4. Məlumatın son verilmə tarixi qeyri-ış gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir.

3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənilmə tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.

3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydalara Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.

3.8. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə bank və BOKT tərəfindən yazılı məlumat verilməli, köhnə və yeni nömrələrin siyahısı təqdim edilməlidir.

3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir.

3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

**“Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları  
haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə  
verilməsi Qaydası ”na Əlavə 1**

**MKR-ə təqdim edilən məlumatların tərkibi**

**1. Bank və ya BOKT barədə:**

- 1.1. adı;
- 1.2. lisenziyasının nömrəsi.

**2. Borcalan fiziki şəxs barədə:**

- 2.1. adı, soyadı, atasının adı;
- 2.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;
- 2.3. doğulduğu yer və tarix;
- 2.4. fərdi indentifikasiya nömrəsi;
- 2.5. fərdi sahibkarın VÖEN-i;
- 2.6. fərdi sahibkarın müflis elan olunub-olunmaması.

**3. Borcalan hüquqi şəxs barədə:**

- 3.1. adı;
- 3.2. VÖEN-i;
- 3.3. müflis elan olunub-olunmaması.

**4. Birgə borcalanlar qrupu barədə:**

- 4.1. qrupun adı;
- 4.2. eyniləşdirmə nömrəsi.

**5. Zəmin fiziki şəxs barədə:**

- 5.1. adı, soyadı, atasının adı;
- 5.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;
- 5.3. doğulduğu yer və tarix;
- 5.4. fərdi sahibkarın VÖEN-i.

**6. Zəmin hüquqi şəxs barədə:**

- 6.1. adı;
- 6.2. VÖEN-i.

**7. Kredit:**

- 7.1. eyniləşdirmə nömrəsi;
- 7.2. forması:
  - 7.2.1. borc pul;
  - 7.2.2. kredit xətti;
  - 7.2.3. kredit kartı;
  - 7.2.4. qarantıya və ya zəminlik;
  - 7.2.5. overdraft xətləri;
  - 7.2.6. balansdan silinmiş kreditlər;
  - 7.2.7. lizinq;

- 7.2.8. faktoring;
- 7.3. məbləği;
- 7.4. açılmış kredit xətləri üzrə limitlərin tam məbləği;
- 7.5. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği;
- 7.6. hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği;
- 7.7. valyutası;
- 7.8. verilmə tarixi;
- 7.9. ilkin müqavilədə göstərilmiş ödəniş tarixi;
- 7.10. vaxtının uzadılması, yenidən rəsmiləşdirilmə, restrukturizasiya və başqa dəyişikliklərlə bağlı müqavilə üzrə son ödəniş tarixi;
- 7.11. müddət (aylarla);
- 7.12. illik faiz dərəcəsi;
- 7.13. ay ərzində ödənilməli məbləğ;
- 7.14. hesabat tarixinə sonuncu ödənişin tarixi;
- 7.15. təyinatı:
  - 7.15.1. fiziki şəxslərə istehlak kreditləri;
  - 7.15.2. fiziki şəxslərə ipoteka kreditləri;
  - 7.15.3. ticarət və xidmət sektoru;
  - 7.15.4. energetika, kimya və təbii ehtiyatlar sektoru;
  - 7.15.5. kənd təsərrüfatı və emal sektoru;
  - 7.15.6. inşaat və əmlak sektoru;
  - 7.15.7. sənaye və istehsal sektoru;
  - 7.15.8. nəqliyyat və rabitə sektoru;
  - 7.15.9. neft sektoru;
  - 7.15.10. digər;
- 7.16. kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı;
- 7.17. faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı;
- 7.18. ödəmə vaxtının uzadılması, yenidən rəsmiləşdirilməsi, restrukturizasiyası və digər dəyişikliklərin sayı;
- 7.19. təsnifatı:
  - 7.19.1. nağd pulla təmin olunmuş;
  - 7.19.2. qənaətbəxş kreditlər;
  - 7.19.3. nəzarət altında olan kreditlər;
  - 7.19.4. qeyri-qənaətbəxş kreditlər;
  - 7.19.5. təhlükəli kreditlər;
  - 7.19.6. ümitsiz kreditlər.
- 7.20. statusu:
  - 7.20.1. tam ödənilmiş;
  - 7.20.2. qeyri-işlək;

7.20.3. balansdan silinmiş;

7.20.4. işlək.

**8. Təminat üsulu:**

8.1. girov (ipoteka):

8.1.1. növü:

8.1.1.1. daşınmaz əmlak;

8.1.1.2. daşınar əmlak;

8.1.1.3. hesabda olan vəsait;

8.1.2. predmeti və təsviri;

8.1.3. dəyəri (manatla);

8.1.4. qeydiyyatata almış dövlət orqanının (qurumunun) adı və qeydiyyat tarixi;

8.2. zəminlik;

8.3. qərantiya;

8.4. təminatsız;

8.5. digər.